


Koronavirus çətin ki, daha geniş yayıla



Bu, insanların vaksinasiya prosesində fəallığından, məsuliyyət daşıdıqlarını unutmamalarından da asılıdır

Yeni növ koronavirüs infeksiyاسının pandemiya çevrilərək dünyada “at oynatması”nın deyəsən ömrünə az qalıb. Son günlərin bu sahədəki statistik göstəriciləri də belə deməyə əsas verir. Doğrudur, dünyanın inkişaf etmiş bəzi ölkələrində hələ pandemiyamı “cılolvamaq” mümkün olmayıb. Lakin onun öldürücülük xarakteri qismən də olsa azalıb. İnfeksiyonistlər, virusoloqlar da bunun peyvəndlə əlaqədar olduğunu bildirirlər.

Koronavirus əleyhinə peyvəndlərin hazırlanması sahəsində ilklerdən biri bu patogenin zamanla mütləq şəkildə zəifləyəcəyini iddia edir.

Oksford Universiteti və “AstraZeneca” şirkətində peyvəndi yaranan alim he-sab edir ki, koronavirus çətin ki, daha ölümcül bir varianta çevrilsin. Zaman keçdikcə bu patogen soyuqdəyməyə bənzər nəyəsə səbəb ola-

caq. Professor Sara Gilbert ehtimal edir ki, immunitetin təsirindən qəcməq üçün virusun gedə biləcəyi yerlər o qədər də çox deyil. Lakin o, yənə də yoluxucu olaraq qalacaq: "...Əhalidən arasında ya-yıldıqca viruslar zaman keçdikcə daha az virulent olur. COVID-19-un bir şəkildə dəha aqressiv olacağını düşünmək üçün heç bir səbəb yoxdur. Koronavirusa səbəb olan SARS-CoV-2 patogeni

zamanla geniş yayılan və soyuqdəyməyə səbəb olan digər koronavirislərə çeviriləcək. Hazırda planetdə 4 koronavirus aktiv şəkildə yayılır, lakin biz onlar haqqında heç düşünmürük də. SARS-CoV-2 onlardan biri olacaq".

Daha əvvəl isə ingilis professoru Kris Uitti peyvənd edilməmiş bütün uşaqların istisnásız olaraq gələcəkdə bir anda mütləq koronavirusa yoluxacağını və təxminən yarısının artıq bu xəstəliyi keçirdiyini bildirib.

Pandemiya başlanğıcında vaksinin ərzəyə gəlməsini böyük sebirsizlikle gözləyirdik. Hazırda müxtəlif peyvəndlər mövcuddur. Həkimlər birmənalı şəkildə deyir ki, peyvənd olunmaq virusdan qurtulmaq üçün yegane çıxış yoludur. Ölkəmizdə vaksinasiya prosesinin bir neçə aydır həyata keçirilməsinə baxmayaraq, təessüf ki, hələ də bəzi vətəndaşlar arasında çəşqinqılıq və peyvəndlənməyə həvəsizlik müşahidə olunur.

TƏBİB-in infeksiyon xəstəliklər üzrə işçi gruppunun həkim-infeksiyonisti Natiq Əliyev deyir ki, bundan əvvəlki dövrlərdə koronavirusa yoluxma sayıları artanda statistik olaraq gündəlik rəqəmlərin 4-5 min olacağını gözləyirdik. Lakin hazırda yoluxma sayılarının 4-5 min arasında olacağı haqqında fikir yürütülmək çətindir. Səbəbi odur ki, viruslar mutasiyaya daha meyilliirlər. Mutasiya zamanı sürətlə bölünüb çoxalma, yayılma, faizinin artması kimi xüsusiyyətlər üzə çıxır. Hər mutant növün spesifik xüsusiyyəti olur. “Delta” növünün bir xüsusiyyəti sürətliliyi yayılma qabiliyyətidir. Digər tərəfdən həmin növün klinik gedisiyatının vətəndaşlar arasında yanlış anlaşılmasıdır: “Belə ki, “Delta” şəminin klinik gedisiati tipik COVID-19 kimi deyil, yəni halsızlıq,

əzələ ağrısı, subfebril temperatur $-37,1^{\circ}$, $-37,2^{\circ}$ hərərat yox, əsasən burun, göz axıntıları, göz qızartısı, boğaz ağrısı ilə müşahidə edilir. Həmin əlaməti olanlar onu soyuqdəymə ilə qarışdırır və koronavirusa yoluxduqlarını düşünmürələr. Nəticədə digər insanlarla kontaktı davam etdirir və onları da yoluxdururlar. Birinin 10 nəfəri yoluxdurma təsikləni götürsək, məsələ bir qədər də aydınlaşır. Payız fəslə yuxarı tənəffüs infeksiyalarının aktivləşdiyi bir döndəmdir. Həmin aylarda koronavirusa yoluxma sayında artım da ola bilir, azalma da. Çünkü yuxarıda söylənlənlər kimi, insanlar adı qrip-lə koronavirus xəstəliyini səhv sala bilir".

Həkimin sözlərinə görə, SARS-CoV-2-yə, yəni yeni növ koronavirusa uşaqların yoluxmadığı deyil, onların xəstəliyi rahat və heç bir klinik şikayət olmadan, 1-2 günlük simptomatik əlamətlərlə keçirdiyi və hospitalizasiyaya ehtiyacının yaranmadığı müşahidə edilir. “Delta” şəminin təhlükəli cəhətlərindən biri uşaqlar arasında sürtələ yayılma, ağıciyər, kardiovaskulyar, doğusdan hər hansı bir patologiyası olanlarda daha ağır gedisiata malik olmasıdır. Uşaqlarda imün sistem daim aktiv olduğunu üçün böyükərə nisbətən onun öhdəsindən tez gələ bilərlər. Lakin bu döndəmə uşaqların pediatr-infeksiyist nəzareti altında olmaları tövsiyə edilir.

Dövlət tərəfindən əhalinin vaksinasiya olunması, sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlayıb, bu gün də pandemiya qarşı mübarizədə əhəmiyyətli tədbirlər həyata keçirir. Ölkəmizdə vətəndaşların COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunmasında mühüm işlər görülüb. Nazirlər Kabinetin tərəfindən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib və bu ilin yanvarından vətəndaşların peyvənd olunmasına başlanılıb. Əhalidən bütün görülen işlərə biganə qalmamalı, birgə vətəndaş mövqeyi nümayiş etdirməli, hər zaman olduğu kimi, yənə də dövlətimizin yanında olmalıdır. Çünkü biz vətəndaşını düşünen, milli təhlükəsizliyinə önem verən bir dövlətdə yaşayırıq.

**Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”**